

TOVUZ

VƏTƏN,
XEYİRXAHLIQ,
ƏDALƏT
UĞRUNDA!

Tovuz Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1929-cu ildən çıxır * № 03-04 (7597-7598) * Fevral 2022-ci il * İctimai-siyasi qəzet * Qiyməti 50 qəpik

Qəzetimizin bu sayı "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin yaranmasına və fəaliyyətinə həsr olunub

Bu ənənə qorunub yayılmalıdır

Dinimizdə, şəriətimizdə, adət-ənənəmizdə Ulu Tanrı tərəfindən qəbul olunan ən böyük savab xeyriyyəçilikdir. Bu İslamçılığın təməl qanunlarından biri hesab olunur. Azərbaycanın birinci Vətən-Prezidenti Mehriban Xanım Əliyevanın uzun illər rəhbərlik etdiyi "Heydər Əliyev" fondu son yüz ildə fəaliyyət göstərən ən böyük xeyriyyə təşkilatıdır. Bu fondun həyata keçirdiyi bir çox möhtəşəm layihələr bütün

dünyanı heyretləndirib. Mədəni irsimizin qorunub saxlanması, təbliğ olunmasında, Azərbaycanımızın haq səsinin bütün dünyaya çatdırılmasında bu fondun xidmətləri əvəzsizdir.

Tovuzlular da harada yaşamasından asılı olmayaraq öz xeyriyyəçilik fəaliyyətləri ilə ad çıxarmışlar. Bakı şəhərində fəaliyyət göstərən "Tovuz Xeyriyyə Cəmiyyəti"-nin gördüyü maarifçilik işləri hamı tərə-

findən yüksək qiymətləndirilir. Tovuzun ən tanınmış ziyalları, qələm sahibləri, şəhidlərimiz haqqında cəmiyyətin "Tovuz" qəzeti ilə birgə buraxılışları həmişə maraqla qarşılanıb.

Bu gün rayonumuzun özündə də artıq belə Cəmiyyətlər fəaliyyətə başlayıblar. Əyyublu kəndində fəaliyyət göstərən xeyriyyə fondunun və xeyriyyə cəmiyyətinin gördükləri işlər qonşu kəndlərdə də ma-

raq doğurdu. Artıq bir neçə kənddə də bu cür xeyriyyə cəmiyyətləri formalaşmağa başlayıb. Bu çox təqdirə layiq bir işdir, təki hər bir şəhərimizdə, kəndimizdə xeyriyyəçilərin sayı çox olsun.

Gördükləri işin həcmi, məqsəd və mahiyyətini nəzərə alaraq qəzetimizin bu sayını "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"-nin fəaliyyətinə həsr edirik.

"Tovuz"



İsa Cavadoğlu,
AYB-nin üzvü.

Tarixin sınaqlarından keçmiş bu müdrik kələmda millətimizin xeyriyyəçilik ənənələri, dara düşəni dardan çıxarmaq, köməksizə əl uzatmaq kimi ənənələri cəmi iki sözde kodlaşdırılmışdır. Kəndimiz haqqında qıra qardaş söz düşəndə deyirlər: "Çörəkli kənddir". Bu sözlər boşuna deyilməyir. Kəndimizin xeyirxah insanları tarixin bütün dövrlərində onlara pənah gətirən, sığınan hər kəsə qucaq açmış, həmdərd olmuş, onu yurd-yuva sahibi etmişdir. Bu gün də bu ənənə davam edir. Bircə faktı qeyd edim ki, əkin, biçin, məhsul yığımı dövründə hər gün kəndimizə kənardan yüzlərlə insan işləməyə gəlir. Onların hər biri axşam evinə qayıdanda tək zəhmət-haqqını deyil, həm də əyyubluların açıq ürəklə verdikləri ərzaq məhsullarını aparırlar.

Öz vəsaitləri hesabına savab bir iş gören insanlarımız çox olub. Elə çox da uzağa getməyək. Tarixi çox qədimlərə gedən "Xocaxan" qəbristanlığında rəhmətliklər Sarı Musayevin, Nəsrəddin Ələkbər oğlunun, iş adamı hazırda Moskva şəhərində yaşayan Yaşar Hüseynovun apardıqları abadlıq işləri göz qabağındadır. Daha bir

Varını verən utanmaz

qəbristanlıqda "Tərə təpəsi"ndə dünyasını dəyişmiş Rafiq Umudovun (kəndimizdə hamı onu İvan kimi tanıyırdı), Saqif, Rüstəm və Vaqif Rüstəmov qardaşlarının, "Əyyublu Xeyriyyə Fondu"nun gördükləri işləri unutmaq olarmı?

Kəndimizin xeyriyyəçi oğlu, özü Moskvada yaşasa da ürəyi Vətənlə döyünən Saleh Qurbanovun nəinki kəndimizdəki məktəblərdə, eləcə də ölkənin bir çox məktəblərində şəhid büstlərini qoydurması insanlarımızın necə də böyük ürəyə sahib olduğunun bariz nümunəsidir.

Yaxşı yadımdadır, hələ Sovetlər dövründə dünyasını dəyişənlərimizi tabuta qoyaraq dəfn edirdik. Bunun üçün isə xeyli taxta, tikinti materialları tələb olunurdu. Həmin illərdə kəndimizdə rəhmətlik Camal Rüstəmovun rəhbərlik etdiyi tikinti idarəsi fəaliyyət göstərirdi. Camal müəllim insanların dəfni üçün lazım olan bütün bu ehtiyaclarını ödəyirdi. İndi onun yolunu kəndimizdə xeyriyyəçi kimi ad çıxaran, qum karxanasının sahibi Elman Mehrallyev davam etdirir. Bir çox küçələrimizin təmiri məhz

bu insanın adı ilə bağlıdır.

Xeyriyyəçiliyi maarifçilikdən ayırmaq olmaz. Kəndimizin tarixini yaşatmaq, gənc nəsil arasında təbliğ etmək özü də ən böyük xeyriyyəçilikdir. Bu baxımdan Mübariz Hüseynağalının yaratdığı "Alplı" diyarşünaslıq muzeyi çox qiymətli, əvəzsiz bir şeydir. Onun böyük vəsait və zəhmət hesabına topladığı eksponatları pulla qiymətləndirmək olmaz.

Kəndimizdə xeyriyyəçilik ənənələri bu gün də, özü də böyük həcmdə, təşkilatlanmış formada davam edir. "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin və "Əyyublu Xeyriyyə Fondunun" gördükləri işlər göz qabağındadır. Mən bu Cəmiyyətlərin qısa vaxtda gördükləri işləri sadalamaq fikrində deyiləm. Bircə şeyi deyə bilərəm ki, insanların çətinə düşəndə müraciət edə biləcəkləri bir ümid qapıları var.

"Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"-nin yığıncaqlarına bir ağsaqqal kimi mən də dəvət edilərəm. Ən çox valeh olduğum şey oradakı demokratik idarəetmə, bir-birlərinin fikirlərinə hörmətlə yanaşma, təmiz-

lik və saflıqdır. Şahidi olmuşam ki, hər bir icraçı görülən işlər üçün ümumi xəzinədən götdürdüyü hər qəpik üçün idarə heyətinə hesabat verir. Ən gözəli isə bu xeyirxah işlərə tək kənd sakinləri deyil, başqa şəhərdə, başqa ölkələrdə yaşayanların da qoşulmasıdır. Bir dəfə məni duyğulandıran bir hadisə ilə qarşılaşdım. Böyük bir yük maşınında imkansız ailələrə ərzaq paylarıydı. Maraqlanıb öyrəndim ki, bu yardımı rəhmətlik Əsgər kişinin nəvəsi, hal-hazırda Bakı şəhərində yaşayan Əliyeva Ruhi Nəsrəddin qızı göndərmiş. Qəlbim dağa döndü, qürur duyurdum.

Uzun illər əməkdaşlıq etdiyim "Tovuz" qəzetinin "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin fəaliyyətinə xüsusi buraxılış həsr etmək təşəbbüsü məni çox sevindirdi. Çünki görülən hər bir iş, xoş əməl mütləq tarixdə qalmalı, gələcək nəsillərə çatdırılmalıdır. Bu necib təşəbbüsə görə qəzet kollektivinə öz təşəkkürümü bildirirəm. Xeyriyyəçilərimizə isə gördükləri savab işlərə görə bütün ağsaqqallar adından minnətdarlıq edirəm.



Əl tutmaq Əlidən qalıb

Müəssisə "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin sədri Abbas Abbasovdur



- Abbas müəllim, "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin yaranma tarixi ilə oxucularımızı tanış etməyi xahiş edirəm.

- Ümumiyyətlə, bizim kəndimizdə xeyriyyəçilik ənənələri yüz illərlə mövcud olub və bu gün də davam etməkdədir. Dar gündə, çətin anda insanlarımız son ti-kələrini, yaxınları, qonşuları və ehtiyacı olan hər kəslə bölüşüblər. Ancaq bizim Cəmiyyətimizin özəliyi ondadır ki, təşkilat şəklində fəaliyyət göstərir. Bu günkü fəaliyyətimiz keçmişin davamıdır. Yaxşı yadımdadır, 1999-2000-ci illərdə uzun illər çalışdığım və direktoru olduğum Eyvaz Bayramov adına məktəbdə müəllimlərlə xeyriyyə cəmiyyəti yaratmışdıq. Müəllimlərimizin halal zəhmətləri ilə formalaşan fondun vəsaiti az təminatlı ailələrdən olan uşaqlara dərslər ləvazimatlarının alınmasına, ekskursiyaların, mədəni-kütləvi tədbirlərin təşkilinə xərclənirdi. Məktəbimizdə fəaliyyət göstərən bu cəmiyyətin gördüyü işlər kənd sakinlərinin, ziyalıların, xeyriyyəçi insanların böyük marağına səbəb oldu. Biz qərara gəldik ki, məktəb səviyyəsindən kənd səviyyəsinə keçək. 2000-ci ildə kəndimizin qədim adını daşıyan "Alplı" xeyriyyə cəmiyyəti yaratdıq. Cəmiyyətin əsas vəzifəsi müxtəlif tədbirlər keçirmək, insanlarımızın gündəlik problemlərini, üzləşdikləri problemləri öyrənmək və dövlət qurumlarına çatdırmaq idi. Bunun üçün kəndin mərkəzində yerləşən "Ziyalılar" çayxanasına poçt qutusu da qoymuşduq ki, insanlarımızla cəmiyyət arasındakı əlaqə daha asan və əlçatan olsun. Çünki, bəzən əl olmur ki, kiminsə bir problemi var, ancaq onu üzbəüz deməyə utanır, ona görə də poçt qutusunda istifadə etməyə üstünlük verir. Biz günəşiri həmin məktəblərlə tanış olur, kömək etməyə çalışırıq.

- Sizcə bu yerli dövlət və bələdiyyə qurumlarında hər hansı bir qısqanclıq yaratdırdı? Bəzən reallıqda belə işlər olur.

- İki vaxtlar belə hallarla rastlaşırıq. Ancaq sonunda hamı görəndə ki, biz sırf xeyriyyəçilik və maarifçiliklə məşğul olur, heç bir siyasətə qarışmırıq, bizi başa düşüb anladılar və əməkdaşlığa daha çox üstünlük verdilər.

- "Alplı"dan bu günkü cəmiyyətinizə keçid necə baş verdi, hansı zərurətdən yarandı?

- Hamımızın bildiyi kimi, kəndimizdə beləsi bütün dünya kimi ölkəmizi də başına götürdü. Pandemiya şəraitində bir çox qadağalar tətbiq olundu, iş yerləri bağlandı. İnsanlarımızın bir çoxunun maddi durumları pisləşdi. El-obasının qədrini bilən

həmkəndlilərimiz dünyanın və ölkəmizin hər yerindən yardımlar göndərməyə başladılar. Ancaq bəzən bu yardımlar kortəbii çatdırıldığı üçün daha çox ehtiyacı olanlara verilmirdi. Əslində bunu təbii faktor kimi qiymətləndirmək olar. Axı yardım göndərən həmkəndlilərimiz yardıma daha çox kimin ehtiyacı olduğunu bilirdi və bilirdilər. 2020-ci ilin iyulun 3-də Mübariz Mehraliyev mənə təklif etdi ki, kənddə yeni bir xeyriyyə cəmiyyəti yaradaq. Elə bir cəmiyyət ki, harada yaşamasından, işləməsindən asılı olmayaraq bütün insanları, yəni Əyyublu olub-olmamasından asılı olmayaraq istəyi olan hər kəsi özündə birləşdirsin. İdeya mənim də xoşuma gəldi və bir gün sonra Mübariz Mehraliyev, Saleh Qurbanov, Şahin Mədədov, Yaşar Hüseynov, Xəyal Poladov, Ədalət Rüstəmov, Mahir Əliyev, İlham Mehraliyev, Kamandar Rzayev və mən "Vətən" Xeyriyyə Cəmiyyətini təsis etdik. Yola 5-6 nəfərlə çıxsaq da hazırda sıralarımızda yüzlərcə insan var. İlk təsisçilərimizin bir qismi Rusiya Federasiyasında yaşayan soydaşlarımız idi.

- Bəs cəmiyyətinizin adını yenidən dəyişmək hansı zərurətdən irəli gəldi?

- Kəndimizdə xeyriyyəçiliklə məşğul olan digər bir fond-"Əyyublu Xeyriyyə Fondu" fəaliyyət göstərirdi. 2020-ci ilin sonlarına yaxın həmin fondun bir qrup üzvü bizim cəmiyyətə qoşuldu. Ona görə də cəmiyyətimizin adını "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" qoyduq.

- Belə bir məsələ var: "İki qoçun başı bir qazanda qaynamaz". Eyni kənddə fəaliyyət göstərən iki Xeyriyyə Cəmiyyətinin mövcudluğu Sizə qərribə gəlmirmi?

- Əsla yox, tək ümumi işimiz, camaatımıza xidmət göstərən daha çox fondlar olardı. Hər kəsin öz çevrəsi var. Biz tək-cə xeyriyyəçiliklə yox, həm də maarifçiliklə məşğul oluruq. Bu bir həqiqətdir ki, qardaş fonddakı dostlarımız da kəndimiz üçün çox işlər görürlər və mən ziyalı kimi onları alqışlayıram. Bizim aramızda mübarizə yox, sağlam rəqabət gedir. Bunun isə ümumi işimizə çox faydası deyir.

- Bir az da, xeyriyyəçilik fəaliyyətiniz barədə məlumat verin.

- Cəmiyyətimiz 2020-ci ilin iyulun 4-də təsis olundu. İyulun 12-də ermənilər rayonumuza hücum etdilər. Tarixə "Tovuz döyüşləri" adı ilə düşən o, ağır günlərdə biz döyüş gedən bölgələrdə olur, əsgərlərimizə baş çəkir, maddi və mənəvi dəstək olurduq. Döyüşlər başa çatdıqdan sonra tərəfimizdən Ağdam kəndində əsgərlərimiz üçün hər cür şəraitə malik bir məntəqə, 8 ədəd döyüş səngəri tikdik. Məntə-

qədə yataq və istirahət otaqları, mətbəx, hamam inşa etdirdik. Məntəqəyə qədər olan 500-600 metrlik yola daş-çınqıl döşəyərək maşınların və piyadaların rahat gediş-gəlişi üçün yararlı hala saldıq. Bu işlərə on iki manatdan çox pul xərcləndi. Xidmətlərimizi yüksək qiymətləndirən hərbi hissə komandanlığı cəmiyyətimizi "Təşəkkürnamə" ilə təltif etdi.

- Bir neçə ay sonra isə qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsi başladı. Həmin günlərdə biz sizin



cəmiyyətin aktiv fəaliyyətinin şahidi olduq.

- Vətən Müharibəsinin ağır günlərində biz daha da fəallaşdıq. Xaricdə, xüsusilə Rusiyada yaşayan soydaşlarımız yardımlarını daha da artırdılar. Bir çox döyüş bölgələrinə səfərlər etdik. Cəmiyyət adından ordumuza ərzaq, paltar və s. yardımlar çatdırdıq. Döyüş bölgələrinə yardım çatdıran maşınlarımız dəfələrlə düşmən atəşinə məruz qaldı. Canlarını Vətən yolunda qurban vermiş şəhidlərimizin xatirəsi həmişə bizim üçün əziz olub. Biz tək-cə kəndimizdə deyil, həm də ətraf kəndlərdə yaşayan şəhid ailələrinə, qazilərimizə baş çəkir, onlara dəstək olurduq. Bu ziyarətlər bu gün də davam edir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün kəndin mərkəzi hissəsində, magistrat yolunun kənarında "Şəhidlər bulağını" inşa etdik. Bu isə 22 manatdan çox vəsaitə başa gəldi. 2021-ci ilin fevralında kənd camaatının iştirakı ilə bulağın açılış mərasimi keçirildi. Şəhid S. İsgəndərovun adını daşıyan məktəbdə təsərrüfat işləri üzrə direktor müavini Nəzifə Sadiqovanın müraciəti əsasında 4 yardımçı bina tikdirib yeni dərslər ilində məktəb kollektivinin istifadəsinə verdik. Bu işə 7 min manat pul xərcləndi.

- Kənddə apardığınız abadlıq, təmizlik işləri insanlar tərəfindən çox yaxşı qarşılanır. Xüsusilə də təmizlik işləri. Kənddə bir neçə dəfə bu iş təşkil olunsada da yarımçıq qalıb. Bütün bunlara necə nail oldunuz?

- Doğru buyursunuz, təmizlik bizdə həmişə problem olub. Küçələrə tökülən zibillər, məişət tullantıları həm kəndimizin ümumi görüntüsünə xələl gətirib, həm də insanların sağlamlığına mənfi təsir göstərən anti-sanitar vəziyyət yaradıb. Biz ilk öncə maşın problemini həll etdik. Bir ədəd özüboşaldan yük maşını aldıq və məişət tullantılarını təyin olunan əraziyə çatdırılmasını təmin etdik. Hal-hazırda əhaliyə bu sahədə yüksək səviyyədə xidmət göstərilir. Kəndimizdə 3 qəbristanlıq var. Uzun illərdir ki, bu müqəddəs məkanların qorunması bir probleme çevril-

mişdi. Bəzi nadan insanlar qəbristanlıqlarda heyvan otarır, natəmizlik yaradırdılar. Ayrı-ayrı illərdə kəndimizin yaxşı insanları babalarının uyduqları bu müqəddəs məkanlarda abadlıq işləri aparmış, türbələrini təmir etmiş, su çəkmiş, mərasim alətləri almışdılar. Allah onların cəmi ölənlərinə rəhmət etsin. Biz qərara gəldik ki, qorunma işlərindən başlayaq. Qəbristanlıqlarımızdan ikisinin artıq ətrafı hasarlanıb, üçüncüdə isə işlər davam edir. Ümumilikdə bu müqəddəs işə 40 min nanat vəsait xərclənir.

- Bir az da ayrı-ayrı insanlara etdiyiniz yardımlardan danışın.

- Bu, açığı deyim ki, mənim üçün çox ağırdır. Atalarımız deyib ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Biz bu yardımları başqalarından gizlin şəkildə etmişik ki, kimsə sınımasın. Ümumi şəkildə onu deyə bilərəm ki, bir neçə ailənin xəstə üzvlərini müxtəlif xəstəxanalarda müalicə etdirmişik. Gözləri tutulmuş iki qardaşdan birinin görməsi tamamilə dayanmışdı. Biz həkimlərin məsləhəti onun üçün xaricdən göz çışası gətirdirdik və əməliyyat etdik. Nəticədə onun görmə qabiliyyəti bərpa olundu. Sağ olsun həkimləri bizə çox güzəşt etdilər, ona görə də bu işə 5 min manat pul xərcləndi. Bundan başqa bir neçə nəfərə əlil arabası alıb vermişik. Çox sayda insanlara ərzaq və pul yardımları olunub.

- Söhbətimizin əvvəlində bildirdiniz ki, cəmiyyətiniz həm də maarifçiliklə məşğul olur. Bir az da bu barədə danışın.

- Yəhudilərin gözəl bir fikri var: "Övladımız üçün bizim ən yaxşı cəhizimiz ona yüksək təhsil verməkdir". Təhsil millətin gələcəyidir. Ona görə də çalışırıq ki, məktəblərimizdə vətənpərvər, yüksək təhsilli gənclər yetişsin. Onu deyə bilərəm ki, kəndimizdən bir neçə şagirdin ali məktəblərə hazırlaşmasında yüksək balla qəbul olunmasında müxtəlif yollarla yardımçı olmuşuq. 25 dekabr 2021-ci ildə E. Bayramov adına məktəbdə "Zəfər Günü" nə və "Nizami ili" nə həsr olunmuş bilik yarışması keçirdik. Yarış iştirakçıları və qaliblər cəmiyyətimiz tərəfindən mükafatlandırıldı. Biz bu cür tədbirlərin müntəzəm keçirilməsinə qərar vermişik. Yeri Gəlməşkən, Sizin "Tovuz" qəzetində bu tədbir barədə geniş yazı verilmişdi. Ona görə də daha ətraflı məlumat vermərəm.

- Abbas müəllim, cəmiyyətin idarə olunması, vəsaitlərin toplanması və xərclənməsi necə həyata keçirilir? Adətən pul olan yerdə xoşagəlməz söz-söhbət də olur.

- Tanrıya şükürlər olsun ki, hələ bizim haqqımızda belə söz-söhbətlər olmayıb. Çünki, ona şərait yaratmamışıq. Mən bayaqdan hansı işə nə qədər pul xərçəməyimizi özümüzü gözə soxmaq üçün söyləməyirdim, istəyirdim ki, hamı bilsin ki, yığılan pullar hansı məqsədlərə xərclənib. Cəmiyyət sədrinin pulla birbaşa əlaqəsi yoxdur. Vəsaitlər sənədlə xəzinədarə təhvil verilir, o isə xərclənən hər qəpik barədə hesabat verir. O ki, qaldı cəmiyyəti idarə olunmasına, bizdə bu iş çox demokratik şəkildə həyata keçirilir. Sədr idarə heyəti tərəfindən növbəlilik əsasında təyin edilir. Məndən əvvəl Mübariz Mehraliyev (Hüseynağalı) və Xəyal Poladov cəmiyyətə sədrlik ediblər. İnşallah, yaxın vaxtlarda cəmiyyətin başqa bir üzvü sədr olacaq.

- Sonda nə deyə bilərsiniz?

- Əl tutmaq Əlidən qalıb, -deyib atalarımız. Bu gün əl tutun ki, sabah da sizin əlinizi tutsunlar.

- Müsahibə üçün sağ olun, Abbas müəllim, Tanrı sizləri və bütün xeyri-xah insanlarımızı qorusun!

- Amin!

Müsahibəni
Ramiz Çıraqlı apardı.

Təmali Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən qoyulan və Əyyublu kəndində yaradılan "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin xeyriyyə işlərindən danışacam. Cəmiyyətimizin elimiz, obamız və Azərbaycanımız üçün çox böyük xidmətləri olub və Allahın izni ilə olacaqdır. Azərbaycan coğrafiya baxımından elə bir tarixi regiondadır ki, hər zaman qonşu dövlətlərin və işğalçı qüvvələrin burada marağı olub.

Şəhidlər bulağı

sində rəşadətli Azərbaycan ordusunun və hər zaman öz iradəsi və əzmi ilə dövlətin yanında dayanan Azərbaycan xalqının sayəsində düşmən tapdığı altında olan torpaqlarımızı işğaldan azad etdik. İki yüz illik tarixi uğursuzluğu aradan qaldıra bildik. Bu qələbə münasibəti ilə "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" olaraq İlham Əliyev Cənabları başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Allahdan şəhidlərimizə rəhmət,

öz təşəkkürümüzü bildiririk. Nəzərinizə çatdırım ki, Şəhidlər bulağının tikintisində mühəndislik işini Cəmiyyətimizin üzvləri Natiq Əsgərov və Mahir Əliyev aparmışlar.

Mən, Cəmiyyətin idarə heyətinin üzvü kimi tikinti zamanı çəkiliş apararaq həm üzvlərimizdən, həm də kənd sakinlərindən müsahibələr götürdüm. Sevrə-sevrə, həvəslə şəhidlərimizin xatirəsinə tikilən bulaq kompleksini 21. 02. 2021-ci

"Zəfər" yolu

Ali Baş Komandanın başçılığı ilə Ordumuzun Qarabağda zəfər çalması tarixin haqq qələbəsi idi. Vətən müharibəsində döyüşən igid oğulların vətənpərvər böyüməsi təhsilimizin uğurlarından biridir. Ulu Öndər Heydər Əliyev "Təhsil millətin gələcəyidir", "Gələcək gənclərin çiyinləri üzərində qurulacaqdır" müdrik kəlamları yeni nəslin yetişməsi üçün zəmin yaratdı. Məhz bu yolda Prezident İlham Əliyevin əzmi və siyasəti danılmazdır. Prezident İlham Əliyevin siyasətdə, idmanda, iqtisadiyyadda və təhsildə zəngin fəaliyyəti onun necə şərəfli ömür yaşadığını göstərir. Onun vətəne, xalqa olan sevgisi hər bir vətəndaş üçün örnekdir.

Əyyublu kəndində vətənpərvər insanların təşəbbüsü ilə yaranmış "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" də bu yolun davamçısıdır. Cəmiyyət tərəfindən Vətən müharibəsi vaxtı hərbiyə dəstək məqsədi ilə xeyriyyəçilik işləri görülmüş, şəhid və qazi ailələrinə maddi və mənəvi dəstək göstərilmişdir. Bir çox sahələrdə olduğu kimi təhsildə də "Zəfər" yolunu tutaraq Əyyublu kənd məktəbləri arasında bilik yarış təşkil etmişdir. Belə ki, 25 yanvar 2021-ci il tarixdə Əyyublu kəndinin 4 tam orta məktəbləri arasında Ali Baş Komandan İlham Əliyevin doğum gününün 60 ilyinə həsr olunmuş "Zəfər" bilik yarış keçirilmişdir. Yarış Əyyublu kənd Eyvaz Bayramov adına tam orta məktəbdə təşkil olunmuşdur. Yarışda Əyyublu kəndindən Eyvaz Bayramov adına tam orta məktəbin, Sahib İsgəndərov adına tam orta məktəbin, Rövşən Aliyev adına tam orta məktəbin və 1 saylı tam orta məktəbin kollektivləri iştirak edirdi. Hər bir məktəbdən 5 nəfər şagird komanda formasında iştirak edirdi. Məlum olduğu kimi 2021-ci il Prezidentin sərəncamı ilə "Nizami ili" adlandırılmışdır. Bununla əlaqədar hər məktəbdən bir nəfər şagird yarışmaya daxil olmaq şərti ilə hazırladıqları mürəzə ilə çıxış etdilər. X-XI siniflərdən təşkil olunmuş komanda üzvlərinin hər birinə 5 fəndən - ana dili, riyaziyyat, xarici dil, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri üzrə 5 sual olmaqla, ümumilikdə 25 sualdan ibarət test formasında sual kitabçası veril-

mişdir. Sual kitabçasının sualları və düzgün cavablar komissiya üzvləri tərəfindən məxfilik qaydasında tərtib edilmişdi. Yarışda komanda üzvlərinin hər birinin nəticələri toplanaraq hesablanmış və nəticədə Eyvaz Bayramov adına tam orta məktəbin şagirdlərinin topladığı ümumi bal ən yüksək olduğu üçün birinci yerə layiq görülmüşdü. "Zəfər" bilik yarışında "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin bir qrup üzvləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın köməkçisi İlqar Kərimov, ictimaiyyət nümayəndələri, valideynlər və müəllimlər iştirak edirdilər. Hər bir məktəb



Tarixə nəzər yetirəndə görürük ki, qədim dövlətçilik ənənələrinin, türkçülüynün, müsəlmançılığın qorunub saxlanması xalqımız minlərlə şəhid verir. Allah bütün şəhidlərimizin məqamını uca etsin. Nəzərdən qaçarmayaq ki, 2020-ci ilin iyulun-

qazilərimizə uzun ömür, can sağlığı arzu edirik.

"Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" olaraq şəhidlərimizin xatirəsinə "Şəhidlər bulağı"nın tikilməsinə başladıq. Əyyublu kəndində iki şəhidlər bulağı var. Biri digər Xeyriyyə Fondu tərə-

il tarixdə yekunlaşdırdıq. 13.03.2021-ci il tarixdə "Şəhidlər bulağı"nın açılışı oldu.

Bulağın açılışı ilə əlaqədar tədbiri Cəmiyyətin idarə heyətinin üzvü, hal-hazırda cəmiyyətin sədri olan Abbasov Abbas İmran oğlu açıq elan etdi və onun idarəçiliyi ilə çox maraqlı bir tədbir oldu. Tədbirdə Fərid Qocayev, kəndimizin ağsaqqalı, şair, ziyalı İsa Cavadoğlu, İlqar Kərimov, Tovuz RPŞ-nin Qovlar Bölməsinin rəisi Rəşad Mirzəyev, "N" sayılı hərbi hissənin komandiri, çox sayda kənd sakinləri və Cəmiyyət üzvləri iştirak edirdi. Tədbirdə maraqlı çıxışlar oldu. Həmin tarixdə Cəmiyyətin sədri olan Mübariz Zahid oğlu Mehraliyev, fəal üzvlərimizdən Volqarqadda yaşayan Hüseynov Əli Firuddin oğlu, məktəbli şagirdlər, və digərlərinin yaddaşda qalan çıxışları oldu. Beləliklə, tədbirimizi çox yüksək səviyyədə keçirdik və yekunlaşdırdıq.

"Şəhidlər bulağı"nın tikintisində əziyyəti keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Arzu edək ki, "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" gənc nəsillərə örnək olsun, gələcəkdə məhz bu gənclər hesabına onun sıraları daha da möhkəmlənsin.

**Alim Sarıyev,
Rövşən Aliyev adına
Əyyublu kənd tam orta
məktəbin tarix müəllimi.**



da Tovuz döyüşləri ikinci Qarabağ savaşına, Zəfərə və uğura aparacaq bir yol oldu. Tovuz döyüşlərində general Polad Həşimovla bərabər on iki şəhid verdik. Ümumilikdə, ikinci Qarabağ savaşında üç minə yaxın şəhid verdik. Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Cənablarının daxili və xarici diplomatiyası nəticə-

findən tikilib. Onlara da öz təşəkkürümüzü bildiririk. Əyyublu kəndinin mərkəzində Bakı-Qazax yolunun kənarında tikilən "Şəhidlər bulağı" Cəmiyyət tərəfindən tikilmişdir. Bu bulağın tikintisində Cəmiyyətimizin üzvləri və könüllülərdən ibarət kənd sakinləri iştirak etmişdir. Bu tikintidə maddi, mənəvi və fiziki cəhətdən dəstək olan insanlara

komandaları nəticələrinə uyğun olaraq "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" tərəfindən pul mükafatı və fəxri fərmanlarla mükafatlandırıldı. "Nizami ili" ilə əlaqədar mürəzə edən hər bir şagirdə xüsusi hədiyyələr təqdim edildi. Yarışda iştirak edən bütün şagirdlər arasında ən yüksək nəticə göstərən Kərimova Səbinə Abbas qızı təşkilatçılar və iştirakçılar tərəfindən təbrik edildi.

"Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin bu addımı bu gün gənclərimizin "Zəfər" yolu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin davamçıları olmasını sübut etdi. Təhsildə şagirdlərimizin bilik və bacarıqlarının artırılması və onların gələcək hər addımda qələbəyə inamının yaranması üçün Bilik yarışlarının keçirilməsi təhsil işçiləri və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Bu yarışın təşkilinə görə məktəb kollektivləri adından "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"ne dərin təşəkkürlərimizi bildiririk.

**Məhərrəm Qasımov,
Eyvaz Bayramov adına
Əyyublu kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini.**

Min ilə sığmayan 44 gün

Allaha çox şükür ki, 30 illik qara bulud deyilən utancı üstümüzə götürmək şərafinə nail olduq, həm də ona görə şükür edib sevinirik ki, xalqımızın üzünə düşmüş bu ləkəni öz qanımızla, canımızla təmizləyə bildik.

Bəzən insanların səbr kasası daşır, şikayətlənirdi ki, nə vaxt öz doğma min il-

müxtəlif köməklər, kəndin 3 fəaliyyətdə olan qəbiristanlığının təmizlənməsi, hasara alınması.

Həsən bəy Zərdabi hələ 19-cu əsrdə deyirdi: "Kim özünü xalqın maariflənməsinə həsr edirsə, mükafatı öz-özündə tapır, öz vicdanını təmizləyir." Həqiqətən də dahi Həsən bəy Zərdabinin 150 il bundan qabaq de-



lər boyu yaşadığımız Qarabağımızın gözəl torpaqlarına qayıdacağıq. Həqiqətən səbrli olmaq ağıllı olmağa bərabərdir. Çox şükür ki, Ulu Önderin layiqli davamçısı İlham Əliyev cənabları da səbrli, təmkinli, məşvərət-məsləhətli, iradəli yol seçərək dünyanı hey-rətə salaraq dünya hər tarixinə tayı-bərabəri olmayan 44 günlük "Zəfər" tarixini yazmağa, yazdırmağa nail oldu. Bu qələbəmizdən sevinəcək, dərs alaraq, nəticə çıxara-caq onlarla amil saymaq olar. Bunların bəzilərinə bu gün açıq şəkildə dilə gətirmək mümkündür, bəzilərinə isə tam açıqlamaqda zamana ehtiyac var. 200 illik Rus Çar-komunist işğalı dövründən sonra tarixdə ilk dəfə itirilmiş torpaqlar azad edildi. Əlbəttə, bu məsələdə dövlət başçımız Cənab İlham Əliyevin Rusiya və Türkiyə dövlət başçıları Putin və Erdoğanla olan münasibətləri də xüsusi rol oynadı. Türk və islam aləminin hamisi-himayədarı Rəcəb Tayyib Erdoğanla olan doğma qardaş səviyyəsinə yüksələn şəxsi münasibətlər tarixə dərin iz buraxacaq şəkildə çox böyük həlledici xoşbəxt sonluqla nəticələndi. Bu məsələnin az görülən tərəflərindən biri də Azərbaycanın Türk dövlətlər birliyində bir çox işlərdə öndərlik etməsidir.

Belə bir deyim var: Bəzən qəhrəman olmaq üçün bir an tələb olunur, ancaq əsil insan olmaq üçün bir ömür gərəkdir.

Əvvəlcə "Vətən", daha sonra isə "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" adlanan cəmiyyətimizdə təmsil olunan igidlərimiz arxa cəbhədə, zaman-zaman da döyüş bölgələrində həm qəhrəman, həm də əsil vətənpərvər insan olmağı bacardılar. Cəmiyyətimizin gördüyü işləri xronoloji olaraq xatırlayanda bu xalqın qan yaddaşında keçdiyi bütün şanlı, ədalətli haqq mübarizələri dünya durduqca duracaq. 44 günlük müharibədən əvvəlki dövrdə və ondan sonrakı müddətlərdə "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" olaraq bir çox sahələrə diqqət yetirdik və çoxlu sayda maddi, mənəvi uğurlara nail olduq. Qısaca başlıqlara göz gəzdirek: yardımlar, şəhidlər bulağının tikilməsi, məktəbdə bilik yarışması, göz əməliyyatı, məktəbdə 4 ədəd yardımçı tikililər, 44 gündə cəbhə xəttinə 20 dəfəyə yaxın müxtəlif yardımlar aparmaq, çoxlu sayda xəstələrə yardımlar, şagirdlərə

diyi sözlər bu gün də xalqımızın yol xəritəsinə çevrilib. Məhz bu fikirlərdən ilham alaraq cəmiyyətimiz təhsilə də çox önəmli yer verir.

Müharibə dövründə cəmiyyətimizin və xalqımızın göndərdiyi yardımlarımızda şəffaflığın təmin olunması, tam üreyimizin rahatlıq tapması üçün göndərilən yardımların gizlin yerlərində nə göndərdikə siyahısı 15-20 nüsxə surəti çıxarılaraq əlavə olunurdu. Bəlkə də bu metodu təkə bizim cəmiyyət edirdi. Bir də telefon nömrələrimiz yazılırdı ki, kim zəng etsə, əlavə kontur payı göndərək. Həmin insanlarla müharibədən sonra da hal-əhval tuturuq. Cəmiyyətdə bütün qərarlar səs çoxluğu ilə alınır.

Rayon İcra Həmiyyəti, xüsusilə də icra başçısı Məmməd Məmmədovla istər müharibə dövründə, istərsə də sonrakı vaxtlar sıx təmasda işləmişik. O, bizim bütün təşəbbüsləri yüksək qiymətləndirib, öz dəstəyini əsirgəməyib. Bundan sonra da qarşılıqlı fəaliyyətimizi uğurla davam etdirəcəyik.

"Tovuz" qəzetinin bir sayının cəmiyyətimizə həsr olunması gördüyümüz işlərin gələcək nəsillərə çatdırılmasında böyük rol oynayacaqdır. Bu yerdə bir haşiyə çıxım. 1941-1945 müharibəsində Qazağın Dilboz atlarını Şəkinin bir kəndində saxlama qərarına alınır və bu məlumat o vaxtkı qəzetlərin birində yazılır. 10 illər sonra bir qazaxlı, indiki Dilboz at fermasının müdiri, bu informasiyanı qəzetdə oxuyur, sonra isə soruşaraq, həmin atlardan tapır, fermasını öz doğma Qazax torpağında yenidən yaratmağa nail olur. Kim bilir, bəlkə də nə vaxtsa bu qəzet səhifələrini oxuyarlar, bizləri rəhmətlə anıb buna oxşar işə baş vururlar.

44 günlük Vətən Müharibəsi dövründə bizlər də hərbi qəragahlar kimi iş qurmuşduq. Dəfələrlə müdafiə nazirliyinin qaynar xətti ilə əlaqə quraraq hərbi hissələrdə nəyə ehtiyac olduğunu müəyyənləşdirib, ona uyğun yardım aparmağa çalışırdıq. Bəzən də heç bir əlaqə qura bilməyəndə özümüz şəraitə uyğun işlər görürdük. Elə hallar olurdu ki, aparacağımız şeylər dükanlarda tapılmırdı, belə olan halda öz şəxsi maşınlarımızın qış təkər seplərini, evdə işlədiyimiz generatörünü belə göndərdik. Çox on illər, yüz illər

keçəcək, ancaq canını Vətən üçün fəda etmiş Şəhidlərimiz əbədi olaraq könüllərimizdə yaşayacaqlar. Allah bütün dövrlərdə yaşmış Şəhidlərimizə rəhmət eylesin!

Müharibə dövründə yardım apardığımız maşının hər yerinə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Azərbaycan bayraqlarını asırdıq ki, düşmənin həm də mənəvi çöküşünə səbəbiyyət verək.

Cəmiyyətimizin gördüyü işlər bir qəzet buraxılışına yox, bir kitaba sığmaz. Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov Tovuzda şəhid olduğuna görə cəmiyyətimiz adından onun ailə üzvləri ilə, Səmayə anayla, qardaşı İlham bəylə evlərində görüşdük, cəmiyyətimiz və Tovuz eli insanları adından baş sağlığı dilədik və "Təşəkkürnamə" təqdim etdik. Məhz bütün bu gördüyümüz işləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri duyub, eşidərək bizləri Milli Məclisə dəvət edib cəmiyyətimizə Təşəkkürnamə təqdim etdi. Ümumiyyətlə, Qənirə xanımın Tovuz döyüşləri zamanı sərgilədiyi duruş həqiqətən Tovuz elinin er igidlərinə bir qəhrəmanlıq simvolu kimi qəbul edildi. Yəqin ki, bu haqda gələcəkdə ayrıca bir çox kitablar yazılacaq.

"Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" olaraq bəlkə də bizim cəmiyyətin fərqi ondan ibarətdir ki, bizlər həmişə məsələlərə fərqli yöndən baxa bildik. Mövlana demiş: "Cəmiyyət fərqli düşünmürsə düşünmür demək."

Tovuz döyüşləri zamanı əksər yardım edənlər general Polad Həşimov və silahdaşlarının şəhid olan bölgəyə yardımlar edirdi. Bizim cəmiyyət isə Ağdam kəndi ilə yanaşı Tovuzun ən ucqar kəndləri olan Qaralar, Qoşa, Muncuqlu kəndləri ərazisinə yardımlar aparırdı.

Dahi Şeyx Məhəmməd Xiyabaninin bu sözləri indi də öz dəyərini, aktuallığını itirməyib: "Millətin şərəfini ancaq onun istiqlaliliyyəti təmin edə bilər."

Görülən işlərin xeyli hissəsini qeyd et-

bir oğlu Əkbərov (ekskvator), Yaşar Cavanşir oğlu Əsgərov (ekskvator), Rəşad Əziz oğlu Qasımov (kran), Firuddin İsmail oğlu Hüseynov, Elçin Dilqəm oğlu Məmmədov (qazal), Nemət Ələddin oğlu Qurbanov (ford, şəxsi minik maşınları ilə), Abbas İmran oğlu Abbasov (müəllim), Natiq Fərrux oğlu Əsgərov, Xəyal Bayram oğlu Poladov (müəllim), Alim İlham oğlu Səriyev (müəllim), Əli Qalib oğlu Sadıqov, Rəşad Əziz oğlu Qasımov, Mübariz Zahid oğlu Mehraliyev, Elxan İsmayıl oğlu Hüseynov, Mahir Zahid oğlu Əliyev, Mahal Bahadır oğlu Mehraliyev, Məhəmməd Əlirza oğlu Mirzəyev, Yedigər Akif oğlu Hüseynov (Babayev), Vüsal Məhəmmədəli oğlu Kazımov, Şıxəli Elbrus oğlu Rüstəmov, Yasin Qoşqar oğlu Abdullayev, Rəyaf İsmayıl oğlu Məmmədov 44 günlük müharibə dövründə tam ölüm təhlükəsi qarşısında müxtəlif yardımların döyüş bölgələrinə çatmasına nail oldular. Çox güman ki, Cəmiyyətimizin arxiv sənədlərində mənəm unuttuğum işlər və insanlar barədə məlumatları o biri üzvlərimiz qeyd edəcəklər. Kimləri unutmuşamsa mənə üzürlü sayınlar, bağışlasınlar. Adlarını qeyd etdiyim bu şəxslər o qədər fədakarlıq göstərdilər, bəzən də güllə yağışı altında canlarını düşünmədən, sözün həqiqi mənasında millətin nəyə qadir olduğunu, damarlarında axan qanın min illər boyu Türk xalqının dünyaya ədalətlə hökmranlıq etdiyinin bariz nümunəsinə çevrildilər. O cümlədən, Tovuzun sərhəd kəndindəki hərbi məntəqəyə Elman Hidayət oğlu Mehraliyev, Elşad Elman oğlu Mehraliyev çoxlu sayda maşınları ilə qum, çınqıl təmənnsiz verdilər. Alp ərənlər yurdu olan bu kəndin oğul və qızlarının gördükləri işləri yazıya köçürməyə 44 gün də kifayət etməz. Dəfələrlə Əli Qalib oğlu əsgərlərimiz üçün çörək se-xində çörək bişirdirdi. Yedigər Akif oğlunun evində xanımı və yaxın qonşuları əsgərlərimiz üçün isti yeməklər bişirirdilər. Eyni zamanda, Hüseynağalar nəslinin xanımları da öz hesablarına cümlələr alıb, bişirib Tovuz sərhəd kəndlərinə Şahadət Mehraliyev və



mək istəyirəm. Tovuz rayonu sərhəd kəndində tikinti işləri apardıq. Tikintinin əsas əziyyət çəkəni, icraçısı Natiq Fərrux oğlu Əsgərov oldu. Kəndimizin sürücləri-Məhəmməd Əlirza oğlu Mirzəyev, Vahid Vaqif oğlu Hüseynov, Bahadır Cavad oğlu Yusifov, Mahal Bahadır oğlu Mehraliyev, Fərhad Zakir oğlu Mehraliyev, Sahib Abbasəli oğlu Mehraliyev, Saleh Müzəffər oğlu Mürsəlov, Orxan Elxan oğlu Hüseynov, Eldəniz Hüseyn oğlu Məmmədov, Sabir Kəmaləddin oğlu Əkbərov güllə yağışı altında hərbi məntəqəyə müxtəlif inşaat materialları daşıdılar.

Ümumiyyətlə, istər Sahib İsgəndərov adına məktəbdəki tikililərdə, istərsə də qəbiristanlıqlardakı işlərdə yuxarıda adlarını çəkdiyim sürüclər, o cümlədən Rahib Fəxrəddin oğlu Əsgərov (kran), Kəmaləddin Sa-

sitesilə göndərdilər.

Eyvaz Bayramov adına məktəbdə xadim kimi çalışan Fima xala öz maaşından bir neçə dəfə əsgərlərimizə ərzaq almaq üçün pul verdi. O cümlədən Zərifə ana hər ay təqaüdündən 20 manat cəmiyyətimizə bağışlayır. Tovuz döyüşləri zamanı cəmiyyətimizin ağısaqqal ziyalılarından olan Saleh Musa oğlu Qurbanov sədri olduğu Moskva vilayəti Lyuberts rayonu həmkarlar təşkilatı hesabından 50 min rubl yardım etdi. Moskva şəhərindən Yaşar Şəmistan oğlu Hüseynov öz işçiləri ilə cəmiyyətimizdə çox fəallıq edirlər. Moskva şəhərindən Şahin Qara oğlu Mədədov, qardaşı Sultan Mədədov da çox fəal işlər görürlər.

Volqraqrad vilayətindən Əli Firuddin oğlu Hüseynov özünün fəaliyyətindən başqa Öz-



bək, Türk və başqa qohum millətlərin də bu şərəfli haqq davamıza kömək etmələrinə nail

Sankt-Peterburq şəhəri üzrə

Min ilə sığmayan 44 gün

oldu. Eldəniz Hüseynov (Krasnodar vilayəti), Ədalət Hüseynov (Ədalət Hüseynov) və fəal üzvlərimizdir. İki cəmiyyətin bir-

Bayram Bəşir oğlu Nəsimov
Camal Bəşir oğlu Nəsimov
Fikrət Bəşir oğlu Nəsimov

Moskva şəhəri üzrə



Respublikamızın dəyərli şairlərindən İsa Cavadoğlu, Əyyublu kəndinin dəyərli ziyalıları - Abbas müəllim, Mübariz Hüseynağalar, Yusif qardaş və Xəyal Poladov

ləşməsinə önəmli xidmətləri oldu. Cəmiyyətimizin fəal üzvlərinin yaddaşında olanlarının siyahısını təqdim etmək istəyirəm.

Şakir Məcid oğlu Əliyev
Mübariz Fami oğlu Mustafayev

Moskva şəhəri üzrə

Fuad İman oğlu Mədədov
Ramil Qurban oğlu Zeynalov
Fuad Fərrux oğlu Nadirli

Xabarovsk şəhəri üzrə

Kamandar İslam oğlu Rzayev (şair)

Kanaş şəhəri üzrə

Tural Fəxrəddin oğlu Məmmədov
Ramin Süleyman oğlu İsmayılov
Xəliq Şəhriyar oğlu Sadıqov

Surqut şəhəri üzrə

Məcid Dilqəm oğlu Tağıyev

Yekaterinburq şəhəri üzrə

Qabil Əli oğlu Əliyev

Neftçyqansk şəhəri üzrə

İlham Bahadır oğlu Mehraliyev

Tofiq Vahid oğlu Kərimov
Natiq Vahid oğlu Kərimov

Kazan şəhəri üzrə

Vidadi Süleyman oğlu Əkbərov

Vladivostok şəhəri üzrə

Kamran Namaz oğlu Nəcəfov

Bakı şəhəri üzrə

Müşviq Elxan oğlu Abbasov

Natiq Elxan oğlu Abbasov
Elçin Duman oğlu Mədədov

Sank Peterburq şəhəri üzrə
Salman Xanlar oğlu Əliyev

Kemerovo şəhəri üzrə

Rafiq Dədəxan oğlu Mehdiyev- Allah rəhmət eylesin.
Azər Rüstəm oğlu Aliyev
Aslan Zabıt oğlu Musayev

Krasnodar şəhəri üzrə

Səbuhi Vidadi oğlu İsmayılov

Elman Vidadi oğlu İsmayılov

Moskva şəhəri üzrə

Ramin Aydın oğlu İsgəndərov-Əyyublu Xeyriyyə fondunun yaradıcılarından.
Rövşən İlham oğlu Mirzə-

yev

Bakı şəhəri üzrə

İman Əli oğlu Həsənov

Surqut şəhəri üzrə

Hafiz Fazil oğlu Hüseynov
Mahir Kazım oğlu Kazımov

Nemət Əsgər oğlu Əhmədov
Elvin Novruz oğlu Babayev

Anar Ədalət oğlu Abbasov

Moskva şəhəri üzrə

Eynur Tofiq oğlu Abbasov

Krasnodar şəhəri üzrə

Elnur Cəmaləddin oğlu Məmmədov

Füzuli Vahid oğlu Qurbanov

Kənan Natiq oğlu Əsgərov
Fəqan Mahir oğlu Əliyev

Ceyhun Tariyel oğlu Vəliyev

Rizvan Azər oğlu Rüstəmov

Zahid Vaqif oğlu Hüseynov

Sank Peterburq şəhəri üzrə

Sahib Sabir oğlu Məmmədov
Nicat Ələddin oğlu Məmmədov

Qazaxıstan

Maksim Hübət oğlu Kərimov

Sonda demək istəyirəm ki, həmişə qanuni yolla, haqq yolu ilə gedilsə həyat var olduqca, millətimiz yaşadığıca bu yol var olacaqdır. Dahi Şekspir gözəl deyib: "Ləkəlməmiş ürəyi qorxutmaq çətindir." Yeter ki, o ləkəni bu müqəddəs işdən uzaq tutaq, onu qoruyaq. Əminəm ki, bu belə də davam edəcək.

Nə gözəl deyib şair İsa Cavadoğlu.

Halal olsun

Halal ilə yaşayanlar,
Qismətiniz halal olsun!
El qeyrəti daşıyanlar,
Qeyrətiniz halal olsun!

Yanan yerə su tökənlər,
Susuz yerə su çəkənlər.
Bağ becərüb, gül əkənlər,
Zəhmətiniz halal olsun!

Ay gözəllər, ay sonalar,
Ay xanımlar, ay analar.
Sizsiz dünya yetim olar,
İsmətiniz halal olsun!

İstər kişi, istər qadın,
Ünvanıdır hər övladın.
El-obada qalır adın,
Söhbətiniz halal olsun!

İsa yazır, ötür anlar,
Arif olan duyub anlar.
Halal ilə ucalanlar,
Şöhrətiniz halal olsun!

Mübariz Hüseynağalı (Mehraliyev)



Vacib əməl

Məni Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbinə direktor müavini təyin edəndə ən çox narahat olduğum məsələ məktəbdəki müəyyən oeyektlərin bərabər olması oldu. Təbii ki, hər şeyi dövlətdən ummaq, tələb etmək də çıxış yolu deyildi. Ailə vəsaitimiz hesabına iki gözlü bir təmizlik binası inşa etdik.

Validənlərdən Şükür Həməzəyev, Xəyal Məmmədov hörük işlərini təmənnəsiz gördülər. Ancaq bu heç də problemin həlli demək deyildi.

Kəndimizdə "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin yarandığını eşidəndə və onların gördükləri işlərlə tanış olanda qərara gəldim ki, onlara müraciət edim. Sağ olsunlar, müraciətimi anlayışla qarşıladılar, cəmiyyətin fəallarından Abbas müəllim, Mübariz Meh-

raliyev və tanımadığım digər şəxslər məktəbə gəldilər, baxış keçirdilər, gələcək tikintinin yerlərini bizimlə birlikdə müəyyən etdilər.

Yay tətili vaxtı tikintiyə başladılar. Bu işə şəxsən Abbas müəllim özü rəhbərlik edir, hər gün məktəbimizə gəlir, ustalara lazımı tövsiyələrini verir. Yeni dərs ili başlayanda müəllimlər və şagirdlər gözlərinə inanmadılar. Müasir tələblərə cavab verən 4 ədəd bina artıq hazır idi.

Mən bütün kollektivimiz adından Cəmiyyətin bütün üzvlərinə öz minnətdarlığımızı bildirirəm. Tikən əlləriniz var olsun!

**Nəzifə Sadıqova,
S. İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini.**

Mən də xeyriyyəçi olacağam

Mən ali təhsil alaraq mənim üçün ən şərəfli hesab etdiyim müəllimlik peşəsinə sahib olmaq Azərbaycan türklərinin övladlarına çalışır, ciddi şəkildə qəbul imtahanlarına hazırlaşdığım həmin bəzi problemlər yaranırdı.

Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti mənə maddə və mənəvi dəstək oldu və mən daha yaxşı təhsil olmağa məil oldum. Nəticədə qəbul imtahanlarında 609 bal toplayaraq yüksək nəticə əldə etdim. Mən sevdiyim şərəfli ixtisası

seçdim. Hazırda Gəncə Dövlət Universitetinin dili-ədəbiyyat fakültəsinin 1 kursunda oxuyuram

Gələcəkdə mənə də şagirdlərə yüksək təhsil verməklə yanaşı xeyriyyə işləri ilə məşğul olacağam. Bu nailiyyətim ilə əlaqədar Əyyublu Vətən Xeyriyyə Cəmiyyətinin hər bir üzvünə təşəkkür edirəm

**Aycan Cəfərova,
Gəncə Dövlət Universitetinin I kurs tələbəsi**

Bizə böyük ruh verdi

Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"tərəfindən keçirilən Zəfər bilik yarışmasında Zəfər gününə həsr olunmuşdur. Həmin yarışda kəndimizin dörd məktəbi iştirak edirdi. Qalib gələn məktəb bizim E Bayramov adına Əyyublu kənd tam orta məktəbi olmuşdur. Cəmiyyət tərəfindən hər yer üçün xüsusi mükafat ayrılmışdır. Bundan əlavə, ən yüksək nəticəyə nail olan şagirdə də xüsusi mükafat təyin edilmişdir. Ən yüksək nəticə şagirdlər içərisində mənim nəticəm oldu. Belə bir yarışın keçirilməsi şagirdlərdə böyük həvə yaratdı. Yar-

şa ciddi nəzarət, sualların səviyyəsi, hazırlanması, müəllimlərin və şagirdlərin çıxışları- bir sözlə, hər şey çox yaxşı təşkil olunmuşdur. Orda iştirak edən müəllimlərə, Cəmiyyət üzvlərinə şagirdlərə, tədbir iştirakçılarına təşəkkürümü bildirirəm və arzu edirəm ki, belə yarışlar daha çox keçirilsin, Gələcəkdə biz də hər hansısa peşənin sahib olanda belə bir yarışların keçirilməsinə yardım edəcəyik.

**Səbinə Kərimova,
E. Bayramov adına Əyyublu kənd tam orta məktəbin XI sinif şagirdi.**

ORDUMUZA HƏDİYYƏMİZ



kəndi ərazisinə təkər apardılar. "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"nin üzvləri "N" saylı hərbi hissənin rəhbərliyinə müraciət edərək yeni məntəqə tipli hərbi tikintiye köməklik etmək istəklərini bildirdilər. Cəmiyyətin idarə heyəti başda Abbasov Abbas olmaqla xeyriyyəçi fəallarla birlikdə avqust ayının 3 -də tikintiye başladılar. Tikintiye nəzarətçi kimi idarə heyəti tərəfindən cəmiyyətin fəal üzvlərindən biri Əsgərov Natiq təyin edildi. Əsgərov Natiqin nəzarəti ilə cəmiyyət üzvlərinin maşınları ilə Ağdam kəndinə tikinti materialları daşındı. Tikinti davam edən müddətdə cəmiyyətin digər fəal üzvləri (A.Abbas, M.Mübariz, Ə.Mahir, P.Xəyal, M. Mahal, H.Zahid, H.Yadigar, Ə.Nemət, Ə.Yaşar və başqa üzvlər) əraziyə baş çəkir-



12 iyul 2020 -ci il səhəri üzücü və acı xəbərle açdıq! Mənfur düşmən rayonumuzun Ağdam kəndi ərazisində yerləşən "Qara qaya" adlandırılan yüksəkliyi ələ keçirmək məqsədilə həmin ərazini artilleriya qurğularından və iri çaplı silahlardan atəşə tutaraq hücumu keçməyə cəhd etmişlər. Lakin, məğrur ordumuz hücumun qarşısını qətiyyətlə almışdır. Bir neçə gün davam edən Tovuz döyüşləri zamanı general Polad Həşimov və 11 hərbi qulluqçumuz Şəhidlik zirvəsinə ucalmışdır. Düşmən məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. Hər zaman olduğu kimi iyul döyüşlərində də Tovuz əhalisi çox böyük həssaslıqla yanaşdılar. Birlik nümayiş etdirərək ordumuza dəstək oldular. Əyyublu kəndində xeyriyyə məqsədilə yaradılıb fəaliyyət göstərən "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" də orduya öz dəstəyini əsirgəmədi. Döyüşlər davam edən za-

man səngərlərin təhlükəsizliyini daha da artırmaq məqsədilə 5 (kamaz markalı) yük maşını (Sadıqov Kəmaləddin, Mirzəyev Məhəmməd, Hüseynov Orxan, Mehraliyev Mahal, Əsgərov Natiq, Poladov Xəyal) ilə Ağdam

dilər. Hərbi məntəqə tikilən ərazi döyüş ərazisi olduğuna görə dəfələrlə cəmiyyət üzvləri təhlükə ilə üz-üzə qaldılar, Natiq Əsgərovun şəxsi avtomobili mənfur düşmən tərəfindən atəşə tutuldu.

Natiq Əsgərovun canı üçün təhlükə yarandı, amma buna baxmayaraq tikinti tez bir zamanda başa çatdırılıb əsgərlərin istifadəsinə verildi. Həmin məntəqədə yaşayış və xidmət üçün bütün şərait yaradıldı.

Cəmiyyətimizin Əyyublu kəndində olan üzvləri hərbi məntəqənin açılış mərasimində iştirak etdilər. Kəndimizin ağsaqqalı, şair İsa Cavadoğlu öz xeyir-dua-

sını və məsləhətlərini gənc hərbiçilərə verdi. Hərbi məntəqənin komandir heyəti tərəfindən orduya dəstək, diqqət və qayğı göstərdikləri üçün "Əyyublu Vətən Xeyriyyə Cəmiyyətinə" Fəxri Fərman təqdim edildi. Biz qürur duyuruq ki, xeyriyyə cəmiyyəti olaraq bu qədər işlər görürük!

Biz birlikdə güclüyük!

Xəyal Poladov.



Tikdik ki, izimiz qala

Mən cəmiyyətimizdə idarə heyətinin üzvü - kimi tikinti sahəsinə rəhbərlik edirəm. Tovuz döyüşləri başlayanda hərbi hissəyə yardımlar apardıq. Orda şahid olduq ki, növb'ni başa vurub dincəlməyə gələn hərbiçilərimiz quru yerdə dincəlirlər. Hərbi hissə komandiri bildirdi ki, burada kazarma tikilməlidir. Həmin vaxt üreyimizdən keçdi ki, bu işi bir görək. İdarə heyətində bu məsələni gündəliyə çıxarıb müzakirə apardıq. Bütün xərcləri hesablayıb üzvlərimizin müzakirəsinə çıxardıq. İstər kəndimizdə, İstərsə də kənarında yaşayan üzvlərimiz səsimizə səs verdilər, bu ideyanı alqışladılar. Qısa vaxtda lazımı vəsait taplandı. Yenindən hərbi hissəyə getdik. Hərbi hissənin rəhbərliyi ilə birgə layihə-smeta səndələri hazırladıq. Bir neçə gündən sonra yük maşınları tikinti materallarını tikinti ərsisində daşımağa başladılar.

Mən bi işdə təmənnəsiz köməklərinə görə sürücülərimizə- Bahadura, Mahala, Sahibə, Məhəmmədə, Salehə, Kəmaləddinə, Fərhadə, Vahidə, Orxana, Elişə və digərlərinə cəmiyyətimiz adından öz minnətdarlığımızı bildirirəm.

Biz demək olar ki, hə gün tikintiyə baş çəkir, lazım olan avadanlıqları, mal- materalları dərhal tapıb aparırıq.

Hamı bu işə can- başla girir, öz köməyini əsəgəmir. Qısa bir vaxtda tikinti başa çatdı və əsğələrimizin ixtiyarına verildi.

Tikinri sahəsində ikinci böyük layihəmiz "Şəhidlər bulağı" oldu. Bir müddət yer seçməklə məşğul olduq. Axırda yekdilliklə qərara gəldik ki, Bakı- Qazax yolunun solunda, kəndin mərkəzində bulaq kompleksi tikmək daha məqsədə-uyğundur. Çünki bu yer həm mərkəzdə, həm də suya yaxın ərazidə yerləşirdi. Xeyirxah insanların köməyi sayhəsində bulaq kompleksi nəzərdə tutduğumuz vaxtda başa çatdı. Onun açılışında kənd, rayon ictimaiyyəti ilə yanaşı hərbi hissənin komandiri də iştirak edirdi.

İndi həmin bulaqdan tək cə kənd camaatı deyil, həm də maqistral yolla hərəkət edən sürücülər və sərnəşinlər də su içib Şəhidlərimizin ruhlarına dualar oxuyurlar. Allah cəmi Şəhdələrimizə rəhmət etsin!

Natiq Əsəgərov



Ən savab iş

Qəbristanlıqlarımızın baxımsız vəziyyətdə olması, bəzi nadan insanlar tərəfindən örüş yerinə çevrilməsi hamının ürəyini ağrıdırdı. Düzdür ayrı- ayrı xeyirxah insanlar tərəfindən bu müqəddəsi məkanlarda müəyyən işlər görülsə də yeterli deyildi.

İdarə heyətinin yığıncaqlarının birində bu məsələni müzakirə etdik qərara gəldik ki, hər üç qəbristanlığın bütün çevrəsini dəmir torla hasara alaıq. Bu işə rəhbərlik etməyi mən öz üzərimə götürdüm. Əvvəlcə qərara gəldik ki, kənd camaatının iştirakı ilə İməciliklər keçirib təmirlik işlə-

də İstərsə də qonşu kəndlərdə şəhidlərimizin yas mərasimlərində yaxından iştirak etmiş maddi və mənəvi dəstəyimizin əsirgə məmsişik İstər Tovuzda, İstərsə də İkinci Qarabağ döyüşlərində daim ön cəbhədə əsğələrimizin yanında olmuşuq. Tovuz döyüşləri zamanı4 maşını təkər aparmışiq həmin təkərlərdən səngərlərdə əsğələrimiz qorunmaq üçün istifadə ediblər.

İkinci Qarabağ müharibəsində bütün döyüş bölgələrinə 6 dəfə səfər etdik, hər səfərimizdə yük maşını dolu pal-paltar dərman ləvazimatları və mətbəx avadanlıqları aparamaq döyüşən əsğərləri-



ri apararaq. Çağırışımıza kəndimizin bütün xeyirsevər insanları səs verdilər.

Hamı can-başla işə girişdi, bütün ərazilər bir neçə günə kol-kosdan alaıq otların olan təmizləndi. Sonra tikinti işlərinə başlandı. İlk növbədə beton özüllər töküldü və dəmir dirəkləri basdırıldı. Sonra işə hasarlar çəkildi. Artıq 2 qəbristanlıqda işləri yekunlaşdırmaq üçüncüdə işə tikinti başa çatmaq üzrədir.

Cəmiyyətimizin gördüyü savab işləri sayamaqla qurtarmaq olmaz. İstər kəndimiz-

mizə maddi və mənəvi dəstək olduq.

Hərbi hissələr səfərlərimiz İndi də davam edir. Ölkədən kənarında yaşayan cəmiyyət üzvlərimiz kəndə gələndə Ağdam kəndində tikdiyimiz kazarmaya baş çəkir əsğələrimizə ərzaq siqaret və digər zəruri mallar aparırlar. Bu yaxınlarda Ağdam kəndinə4 maşın odun apardım ki, əsğələrimiz isinə bilsinlər.

Mən fəxr edirəm ki, bu savab işlərik görülməsində mənim də əməyim var.

Rasim Əliyev

Təmizlik gözəlikdir

Cəmiyyətimizin idarə heyətinin iş bölgüsünə əsasən mən texnika-nəqliyyat işlərinə rəhbərlik edirəm. Belə ki, görülməli işlərlə bağlıharasa maşın, texnikalazım olanda bu işi mən təşkil edirəm. isdər hərbi isdərsədə kazdarma tilintisi, istər hərbi hissələrə, vətəndaşlara yardımların daşınması zamanı bizim yük maşınlarına daha çox ehyiyacımız olurdu. Sağ olsun kəndimizdə yaşayan yük maşınlarının sürücülərini, həmişə sözümlü eşidib, harayımıza çatıblar.

Kəndimizdə ən böyük problemlərdən biri də təmizlik, yeni məişət tulantılarının daşınması olub. Əvvəllər bir neçə dəfə bu problemin həlli ilə bağlı cəhdlər olub. Ancaq bir müddət sonra bu iş dayanıb. idarə heyətində bu məsələni müzakirə edib qə-

rara gəldik ki, bu xeyirxah işi biz öhtəmiyə götürək. Əvvəllər bizdən əvvəl itəhlil edərkən belə nəticəyə gəldik ki, təmizliki qurumlarının fəaliyyətlərini dayandırmasının əsas səbəbləridən biri yük maşını olması üzərindən zərərli işləməsidir. Ona görə də qərara aldığımız ki, bu işə yükmaşını almaqla başlayaq. Başladıq soraqlaşmağa. Bir neçə maşına baxış keçirdik. Axırda şəkiryayonunda üreyimizə yatan maşın tapdıq. MübarizMehraliyev, Xəyal Poladov və mən Şəkiyə getdik.

Onuda qeyd edim ki, bu işin təşkilində Xəyal müəllimin böyük əməyi olub. O, a-bonətləri siyahıya alıb, bu işin vacibliyini onlara başa salıb, sürücü və işçilər tapıb. İş tam şəkildə qaydasına düşənəcən özü şəxsən bu işə rəhbərlik edib. İndi təmizlik komandasında üç nəfər işləyir-Elmar Arif oğlu, Emin sakit oğlu, Arif Bayram oğlu. Onlar hər ay orta hesabla 1300-1400 ma-

nat maaş verilir. bu iş hər üçünün arasında gördüyü işə görə bölünür.

Onuda qeyd edim ki, texnikanın təmiri işləri, lazımı ehtiyat hissələrinin alınması da xeyli vəsait aparır. biz regional məşğulluq mərkəzinə rəsmi qaydada müraciyyət etmişik ki, sosial işçilər kimi onlara əmək haqqını dövlət ödəsin.

İndi heç bir küçədə zibilə, məişət tulantılarına rast gələ bilməsən, küçələrimiz tər-təmizdir, axı təmizlik gözəlikdir.

Elxan Hüseynov



Azərbaycan Respublikası Baş Prokurorluğunda vətəndaşların qəbuluna dair MƏLUMAT

Sıra №-i	Soyadı, adı, atasının adı	Vəzifəsi	Qəbul günləri	Qəbul saati
1.	Kamran Əliyev	Azərbaycan Respublikası Baş Prokuroru	Cümə	10.00-18.00
2.	Elçin Məmmədov	Baş prokururun birinci müavini	Bazar ertəsi Cümə axşamı	15.00-18.00 15.00-18.00
3.	Elmar Camalov	Baş prokururun müavini	Çərşənbə axşamı Cümə	15.00-18.00 15.00-18.00
4.	Heydər Məmmədov	Baş prokururun müavini	Çərşənbə Cümə	15.00-18.00 11.00-13.00
5.	Baş prokurorluğun idarə (şöbə) rəisləri və onların müavinləri		Çərşənbə axşamı çərşənbə, cümə axşamı, cümə, şənbə	15.00-18.00 11.00-13.00
6.	Baş prokurorluğun idarə (şöbə) prokurorları		Həftənin bütün iş günləri	10.00-18.00

Tovuz rayon prokurorluğunda vətəndaşların qəbuluna dair MƏLUMAT

Sıra №-i	Soyadı, adı, atasının adı	Vəzifəsi	Qəbul günləri	Qəbul saati
1.	Qəhrəmanov Elçin Bəhmən oğlu	prokuror	Bazar ertəsi Cümə axşamı	10 ⁰⁰ -20 ⁰⁰ 10 ⁰⁰ -20 ⁰⁰
2.	Məmmədov Tamerlan Vaqif oğlu	prokuror müavini	Çərşənbə axşamı Cümə	10 ⁰⁰ -20 ⁰⁰ 10 ⁰⁰ -20 ⁰⁰
3.	Quliyev Məzahir Məhəmməd oğlu	prokuror köməkçisi	Çərşənbə Şənbə	10 ⁰⁰ -20 ⁰⁰ 10 ⁰⁰ -20 ⁰⁰

Tovuz rayon prokurorluğunun əməkdaşları tərəfindən 2022-ci ildə vətəndaşların yerlərdə qəbulu CƏDVƏLİ

Sıra №-i	İdarə, müəssisə və təşkilat	Qəbulun tarixi	Əməkdaşın adı, soyadı	Vəzifəsi
1.	Qovlar qəsəbə bələdiyyəsi	22.01.2022	Elçin Qəhrəmanov	Prokuror
2.	Əyyublu bələdiyyəsi	14.02.2022	Tamerlan Məmmədov	Prokuror müavini
3.	Dondar Quşçu bələdiyyəsi	23.03.2022	Məzahi Quliyev	Prokuror köməkçisi
4.	Sarıtala bələdiyyəsi	15.04.2022	Elçin Qəhrəmanov	Prokuror
5.	Düz Cirdaxan bələdiyyəsi	17.05.2022	Tamerlan Məmmədov	Prokuror müavini
6.	Abulbəyli bələdiyyəsi	27.06.2022	Məzahi Quliyev	Prokuror köməkçisi
7.	Ağdam bələdiyyəsi	19.07.2022	Elçin Qəhrəmanov	Prokuror
8.	Əsrik Cirdaxan bələdiyyəsi	10.08.2022	Tamerlan Məmmədov	Prokuror müavini
9.	Hunanlar bələdiyyəsi	21.09.2022	Məzahi Quliyev	Prokuror köməkçisi
10.	Köhnə Qala bələdiyyəsi	12.10.2022	Elçin Qəhrəmanov	Prokuror
11.	Aşağı Öysüzlü bələdiyyəsi	21.11.2022	Tamerlan Məmmədov	Prokuror müavini
12.	Düz Qırıqlı bələdiyyəsi	23.12.2022	Məzahi Quliyev	Prokuror köməkçisi

Bilik yarışları



Her zaman diqqət mərkəzində olan bu mövzu müəllim, şagird və valideynlərin hər birində fikir ayrılığı yaradır. Bilik yarışları və rəqabətin mənfi təsirlərinin olduğunu deyənlər olsa da, öyrənmə prosesində müsbət tərəflərinin özünü göstərdiyini düşünenlər daha çoxdur. Reallıq belədir ki, bilik yarışları və rəqabət şagirdlərin motivasiyasını yüksəldir. Onların daha çox səy göstərməsinə səbəb olur. Belə bir bilik yarışmasından biri də Tovuz rayonunun Əyyublu kəndində keçirildi. Zəfər bayramına həsr olunmuş bu bilik yarışmasında Əyyublu kəndinin dörd məktəbi iştirak etdi. Əvvəlcə "Nizami ili" ilə əlaqədar olaraq hər məktəbdən bir şagird mürəzzə etdi. Sonra məktəblərdən yaradılan 5 nəfərdən ibarət komandalar 5 fənn üzrə yarışdılar. Hər bir şagirdə 25 sualdan ibarət test kitabçaları təqdim olundu. Yarışda

iştirak etmək mənə də nəsib oldu. Bu yarışda bizim komandamız da fərqləndi. Sahib İsgəndərov adına Əyyublu kənd orta məktəbin komandası: mən və komanda yoldaşlarım H. Müzəffər, A. Səma, M. İsmigül və K. Tərhan II yere sıxdıq. Məncə burada qalib və məğlub yox idi. Sadəcə çalışqan şagird və az çalışqan şagird var idi. Çünki, dekabr ayının 24 -ü Cənab Prezidentimiz İlham Əliyevin doğum günü idi. Biz də

bir gün gec də olsa ən yaxşı hədiyyəni vermək istədik və belə bir hədiyyə hazırladıq. Sonda mükafatlandırma mərasimi keçirildi. Bizi layiqincə mükafatlandırdılar. Yarışmanın ruhuna uyğun olaraq məğlublar belə müxtəlif hədiyyələr aldılar. Allah Ali Baş Komandanımızın başçılığı ilə müzəffər Azərbaycan ordusunu qorusun. Bütün şəhidlərimizin ruhu şad olsun, qazilərimize Allah şəfa versin. Onlar Qarabağda alçaq düşmənlərimizlə vuruşmasaydı biz bəlkə də bilik yarışında rahat iştirak edə bilməyəcəydik. Sonda isə hər şeyə görə "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"ne bütün şagirdlər adından öz təşəkkürümüzü bildirirəm.

Arzu Bədirov,
Sahib İsgəndərov adına
Əyyublu kənd tam orta məktəbin X sinif şagirdi.

Çətin günlərin havadarları

"Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" bir çox insanların dar gündə haraylarına çatıb, öz maddi və mənəvi dəstəyini əsirgəməyib. Bu insanlar barədə soruşduqda isə cəmiyyəti fəalları nədənsə açıqlama vermək istəmədilər. Sonradan anladığımız ki, bu həssas mövzuya toxunmaqda kiminsə qəblinə toxunacaqlarını düşünürlər.

Belə insanlardan bir neçəsi özləri redaksiyamıza məlumat verdilər.

Sədaqət Əliyeva: -Oğlum xərcəng xəstəliyinə mübtəla olmuşdu. Tez-tez hemoterapiya olunmalı idi. Bakı şəhərinə gedib-gəlmək xeyli pul tələb edirdi. Çarənaçar qaldığım bir vaxtda cəmiyyətin üzvləri qapımı açdılar və mənə yardım etdilər. Var olsunlar.

Heydər Qəşəm oğlu: - Oğlumun davamlı müalicəyə ehtiyacı var. Mənim isə buna maddi durumun imkan vermir. Var olsun "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti"ni dara düşəndə köməyimə çatır.

Mahir Məmmədov: - Hər iki gözümde görmə problemim vardı. Özüm musiqiçiyəm. Gözlərimin

eməliyyat olunub görmə qabiliyyətinin bərpası üçün xeyli vəsait lazım gəlirdi. Dünya işığına həsrət qaldığım bir vaxtda xeyriyyə cəmiyyətimiz Xızır kimi dadıma yetişdi, gözümü eməliyyat erdirib mənə yenindən işığa qovuşdurdular. Tanrı yollarını işıqlı etsin!

Fətullayeva Sevdə: - Əgər bu gün yaşayırsam, yaxınlarımla ehatəsindəyəmsə bunu xeyriyyəçilərimizə borçluyam.

Şahin Əziz oğlu: - Həyat yoldaşım əlil olduğdan sonra hərəkət qabiliyyətini itirdi. Dövlətdən əlil arabası almaq üçün isə xeyli növbə gözləməli idik. Ancaq çox gözləməyi olmadıq, kəndimizdə fəaliyyət fəstərəni "Əyyublu Vətən Xeyriyyə Cəmiyyəti" problemimizdən xəbər tutub yoldaşıma əlil arabası alıb gətirdi. Öyrəndim ki, belə bir arabanı Əlimərdanlı kəndində başqa bir əlilə də hədiyyə edə bilərlər. Bizim xeyriyyəçilər çətin günlərin havadarlarıdır.

Biz də redaksiya heyəti olaraq bu xeyirxah insanlara gördükləri savab işlərdə uğurlar arzulayırıq.

"Tovuz"

BAŞ REDAKTOR
Çingiz Qəribli

Ünvanımız:
Tovuz şəhəri, Şəhriyar küçəsi, 3,
Telefon: (022)315-35-23
tovuz.1929@mail.ru

Redaksiyaya göndərilən əlyazmalar geri qaytarılmır. Dərc olunan məktublardakı faktlara və elanların məzmununa görə redaksiya məsuliyyət daşımır.

Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış, səhifələnməmiş və "Son dakika" mətbəəsində çap olunmuşdur.
Sifariş.234. Tiraj: 1000.